


DEMOKRATİYA

məqalələri

9

*Mənəq
gruplarının
rolu*

R. Hallen Hays



DEMOKRATİYA

məqalələri

«Maraq qrupu eyni məqsədi paylaşan və dövlətin siyasetinə təsir göstərməyi çələşən fərdlərdən ibarət təşkilatlanmış bir orqanıdır».

Cefri Berri,

Maraq Qrupu Cəmiyyəti

İcraçı redaktor: Corc Klak / **Redaktor:** Melvin Urofski
Baş redaktor: Pol Malamud / **Badil tortibatçısı:** Tadeusz Miksinski

«İnam» Plüralizm Mərkəzində tərcümə olunub. www.inamcfp.org
Tərcüməçi: Cahān Əliyeva / **Redaktor:** Vahid Qazi / **Korrektor:** Kəməle Cəfərova

MÜELLİF HAQQINDA:

R. Allen Hays İctimai Siyaset üzrə Məzun Programının direktoru və Simalı Ayova Universitetinin politologiya professorudur. Onun «The Federal Government and Urban Housing» kitabı mənzil siyasetinin tarixi ilə bağlı ən çox istifadə olunan mənbədir. Sosial siyasetdə maraq qrupları prosesini əhatə etmək üçün son vaxtlar Allen Hays öz araşdırılmalarını genişləndirib. Onun 2001-ci ildə çapdan çıxmış «Who Speaks for the Poor?» kitabı maraq qruplarının Amerika sosial siyasetinin üç – mənzil, ərzəq və pul yardımı sahəsindəki şəaliyyətinə həsr olunub. Simalı Ayova Universitetində müəllimlik şəaliyyətindən əvvəl Hays yerli dövlət mənzil administratoru kimi çalışıb.

Maraq qrupları Birləşmiş Ştatlarda vətəndaşların öz ideyalarını, ehtiyac və fikirlərini seçilmiş dövlət məmurlarına çatdırmaq üçün istifadə etdikləri ən vacib mexanizmlərdən biridir. Hansı sahədə ixtisaslaşmalarından aslı olmayıaraq, vətəndaşlar həmişə onların qayğılarına diqqət yetirən bir maraq qrupu tapa bilərlər. Amerika Könüllülər Assosiasiyanın məlumat kitabçasında insanlarım bir yerdə toplaşmalarını zəruri edən ən müxtəlif səbəblər açıqlanır. «Qale Research» şirkətinin nəşr etdiyi «Assosiasiyanın ensiklopediyası» bu sahədə ən zəngin siyahı hesab olunur. Siyasi cəhətdən fəal olmasalar da, bu qrupların böyük əksəriyyəti dövlətin siyasetinə təsir göstərməyə çalışır.

Amerika siyasetinin həm rəsmi struktur və həm də qeyri-rəsmi ənənələri maraq qruplarına münbət şərait yaradır. Maraq qruplarının Amerika siyasi sistemə təsirini gücləndirən amillərdən biri də Birləşmiş Ştatlarda siyasi partiyaların nisbi ziifliyidir ki, bu da müəyyən mənada səlahiyyətlərin icra və qanunverici qanadlar arasında bölüşürlənməsindən qaynaqlanır.

Böyük Britaniya kimi baş nazir vəzifəsinin parlamentdəki çoxluqdan asılı olduğu parlamentar sistemdə partiyalar qanunvericilər və deməli, dövlət siyasetinin müəyyənləşdirilməsi üzərində böyük nəzarət malikdirlər. Birləşmiş Ştatlarda isə bunun əksinə olaraq prezident və Konqres seçkiləri, hətta onların hər ikisi eyni vaxtda keçiriləndə belə, siyasi baxımdan ayrı-ayrı hadisəldərdir. Hər bir Konqres üzvü öz ştatı, yaxud seçki dairəsində qalib gələ bilmək üçün müvafiq koalisya yaratmalıdır; bu cür koaliyaların tabiatı isə prezidentliyə namizədin uğur qazanmaq üçün təşkil etdiyi çoxluq koaliyasından tamamilə fəqliidir. Bunu belə bir fakt da açıq-aşkar sübut edir ki, II Dünya müharibəsindən sonrakı dövrün əksəri hissəsində Konqresə və prezident idarəsinə ayrı-ayrı partiyalar nəzarət edib. Nəticə etibarilə istər demokratlar, istərsə de respublikaçılardır öz partiyalarından olan prezidentin mövqelərini və yaxud öz partiyalarının seçki platformasını ardıcıl şəkildə dəstəkləməyə məcbur deyillər. Zəif partiya loyallığı həm hər iki seçki dövründə, yəni maliyyə dəstəyi həlledici rol oynayanda, həm

də seçkilərdən sonra, qalib namizədi dəstəkləyən qruplar siyasi kursun formalasdırılmasında yaxından iştirak etməyə başlayanda maraq qrupunun təsirinin güclənməsinə səbəb olur.

Maraq qruplarını cəsarətləndirən bu sistemin ikinci səciyyəvi xüsusiyyəti siyasi hakimiyətin ştatlara və yerli orqanlara desentralizasiyadır ki, bu da federal sistem, yaxud «federalizm» kimi tanınır. Vətəndaş birlilikləri əsasən yerli və ştat səviyyəsində fəaliyyətə başlayır və sonra bir-biriylə birləşərək milli təşkilatlara çevrilirlər. Beləliklə, desentralizasiya ən müxtəlif maraq qruplarının yaranmasına rəvac verir. Bu, həm də partiya sisteminin daha da zəifləməsinə səbəb olur, çünki əlli ştatın sosial-iqtisadi rəngarəngliyi ciddi partiya intizamı yaradılmasına çatınləşdirir.

Bundan əlavə, Amerikada məhkəmə sisteminin güclü və müstəqil olması da maraq qruplarının gücünü artırır. ABŞ məhkəmələri tez-tez elə məsələlər barədə qaydalar müəyyən edir ki, digər demokratik quruluşlarda həmin məsələlər qanunverici orqanların, yaxud da bürokratiyanın nəzarəti altındadır. Beləliklə, maraq qrupları qanunvericilik fəaliyyəti vasitəsilə əldə edə bilmədikləri siyasi məqsədlərinə nail olmaq üçün məhkəmə proseslərində istifadə edə bilirlər. Misal üçün, 1950-ci illərin əvvəllərində, Rəngli Əhalinin Tərəqqisi Naminə Milli Cəmiyyətin məhkəmədə qazandığı uğurlar cənubluların əsas vəzifələrdə üstünlük təşkil etdiyi Konqresin bir neçə il əvvəl həyata keçirmək istədiyi amerikan irqi seqreqəsiyə siyasetinə ilk çatların yaranmasına səbəb oldu.

Nəhayət, Amerikanın faktiki olaraq qeyri-məhdud söz, mətbuat və sərbəst toplaşmaq azadlığı ənənəsi, maraq qruplarının ifadə etdiyi istənilən və ən radikal fikirlərin ictimaiyyət çatdırılmasına icazə verir. Doğrudur, II Dünya müharibəsindən sonra mətbuatın getdikcə daha da mərkəzləşməsi ifrat baxışlara malik maraq qruplarının öz fikirlərini geniş yaymalarını çatınləşdirmişdir. Lakin mərkəzləşmə meylinin yaratdığı əngəllər maraq qruplarına Internetdə verilən açıq imkanlar sayəsində qismən aradan qaldırılmışdır.

Bütövlükdə isə sosial problemləri işləşdirən qruplar siyasi kursun formalasdırılmasında yaxından iştirak etməyə başlayanda maraq qrupunun təsirinin güclənməsinə səbəb olur.

Maraq qrupları dünyası

1970-ci ilə qədərki maraq qruplarına dair Amerikada çıxan tipik məlumat kitabçıları əsasən bu qrupların üç kateqoriyasından bəhs edirdi: biznes, əməkdaşlıq və kənd təsərrüfatı. O vaxtdan bəri maraq qrupları alımı xeyli zənginləşmişdir. Birləşmiş Ştatlarda fermerlərin sayıının azalması ilə kənd təsərrüfatı üzrə qruplar öz təsirini itirmişdir, bunun əvəzində yuxarıda adı çəkilən kateqoriyaların heç birinə uyğun gəlməyən çox sayıda yeni qurumlar meydana gəlmişdir.

Biznes

Əksər ekspertlər bu fikirdədir ki, biznes Amerika siyasetində aparıcı rol oynayır. İri şirkətlər ABŞ iqtisadiyatinin ən mühüm oyuncuları adını daşıyır. Seçilmiş rəsmilər dövlətin iqtisadi uğurları üçün cavabdeh olundularına görə adətən antibiznes siyasetinin bu uğura ziyan vuracağından ehtiyatlanırlar.

Amma biznesin özü də təsir riçəqlərindən birbaşa istifadə edir. İri, multimilli korporasiyalar siyasi məqsədlərini gerçəkləşdirmək üçün geniş resurslara malikdirlər. Onlar adətən bütün sənaye sahəsinin baxışlarını siyasi prosesə daşıyan çoxsaylı ticarət birliliklərinə üzv olurlar. Korporasiyalar, əməkdaşlıq, həmçinin, bütün biznes icmasının adından danışan Milli Sahibkarlar Assosiasiyanı və ABŞ Ticarət Palatası kimi «çətir» qruplarını da dəstəkləyirlər. Nəhayət, fərdi şirkətlər qanunvericilərə lobbiçilik edir və seçki kampaniyasında dəstəklədikləri namizədlərə milyonlarla dollar vəsait xərcləyirlər.

Həmkarlar ittifaqları

Həmkarlar ittifaqları 20-ci yüzilliyyin əvvəllərində ləng inkişaf etsə də, 1930-cu illərdə Amerikanın siyasi sistemində mühüm yer tutdu. Milli Əmək Münasibətləri Akti kollektiv müqavilələri müdafiə edərək bu ittifaqların sürətli inkişafına şərait yaratdı.

Onlar 50-ci illərdə ölkədəki işçi qüvvəsinin 35 faizini əhatə etməklə üzv sayına görə ən yüksək zirvəyə nail oldular. Lakin 60-ci illərdə həmkarlar ittifaqları üzvlərinin sayı tədrisən azalaraq işçi əhalinin təxminən 15 faizinə bərabər oldu və onların iqtisadi gücü ilə bərabər birliklərin siyasi gücü də zəiflədi. İttifaq üzvlərinin sayının azalma səbəblərini ətraflı şəkildə incələmək burada çox çətin olsa da, bu, əsasən qlobal iqtisadiyyatın dəyişkən təbiəti və Birləşmiş Ştatların istehsal iqtisadiyyatından daha çox xidmət yönü iqtisadiyyata keçməsi ilə bağlı olmuşdur. Bununla belə, həmkarlar ittifaqları bu gün də öz fəaliyyətlərini seçki və digər məsələlərə yönəldərkən əhəmiyyətli təsir gücünə malikdirlər.

Peşə assosiasiyları

Maraq qruplarının digər vacib bir növü peşə assosiasiylarıdır. Amerika Tibb Assosiasiyası və Amerika Vəkilər Assosiasiyası kimi qruplar diqqətlərini öz kollektiv maraqları, dəyərləri və peşə statusları üzərində cəmləşdiriblər. İctimai sektordakı peşə sahibləri nisbətən az qüçə malik olsalar da, çox yaxşı təşkilatlanıblar. Faktiki olaraq ştat və yerli hökumət daxilində hər bir peşənin öz milli təşkilatı var. Misal üçün, mənzil siyaseti ilə məşğul olan qruplar sırasına Mənzil və Yeni-dən İnkişaf Məmurlarının Milli Assosiasiyası, Dövlət Mənzil Agentliklərinin Milli Şurası və Geniş İctimai Mənzil İdarələri Şurası daxildir. Ştat və federal qanunlar bu cür qruplara partiya fəaliyyəti ilə məşğul olmayı qadağan edib. Lakin onlar öz proqramlarına mənfi təsir göstərən məsələləri Konqres qarşısında qaldırır və öz üzvlərini yaşıdlıqları ştat və ərazilərdən olan təmsilçilərlə danışılara hazırlayırlar. İctimai proqramların azgərlili müştərləri nadir hallarda milli səviyyədə təsireddi qüvvəyə malik maraq qrupları şəklinde təşkilatlana bilsələr də, xidmət təchizatçılığı ilə məşğul olan bu cür assosiasiylar Amerika siyasetində kasıbların ən mühüm ruporu hesab olunur.

Hökumətdaxili qruplar

Bu kateqoriya ştat və yerli hökumət birliklərini təmsil edən maraq qruplarından ibarətdir və öz maraqlarına milli səviyyədə lobbiçilik edirlər. Bu qruplar hakimiyətin milli, ştat və yerli hökumətlər arasında bölüşdürüldüyü ABŞ federal sistemində heç bir rəsmi rol oynamasalar da, digər maraq qrupları kimi fəaliyyət göstərirlər, yəni onlar da üzvlərinin fikirlərini Konqres və administrasiyaya çatdırır, mövqelərini mətbuataya çıxarırlar. Misal üçün, Milli Qubernatorlar Assosiasiyası və Ştat Qanunvericilərinin Milli Konfransı dövlət rəsmilərini təmsil edən qruplardır. Ştat qubernatorları federal hökumətin verdiyi mandata əsasən sosial rifah proqramlarını gerçəkləşdirmək üçün birbaşa administrativ və siyasi məsəliyyət sahibi olduqlarından Milli Qubernatorlar Assosiasiyası müəyyən mənəda sosial rifah sahəsinə dair qanunların hazırlanmasında Konqres üzvlərinə yardım göstərilməsində güclü təsirə malikdir. Qrafıqların ümumi institusional maraqlarını Milli Qrafıqlar Assosiasiyası, şəhərlərdə olan qrafıqların kimi isə Milli Şəhərlər Liqası və Birləşmiş Ştatların Merlər Liqası təmsil edir.

Bu hərəkatların müdafiəçiləri müəyyən vaxtdan sonra öz fikirlərini küçə etirazları formasında ifadə etməkdən əl çəkərək siyasi sistem daxilində mütəşəkkil fəaliyyətə baş vuran inkişaf yolu keçiblər. Daha sonralar ictimai maraq qrupları əllərin hüquqları, Uşaqların təhqir və ailə zorakılıqlarından müdafiəsi, seksual azlıqların hüquqlarının müdafiəsi kimi yeni problemlər ətrafında təşkilatlanıblar. Bu qruplar eyni zamanda kasıblara yardım proqramlarının əsas müdafiəçiləri olmuşlar. Bu tip aparıcı qruplara Azərbəyjanın Milli Mənzil Koalisiyası, Uşaqları Müdafiə Fondu və İctimai Vətəndaşlar (istehlakçıların hüquqları uğrunda müdafiə fəali Ralf Neyderin rəhbərlik etdiyi qrup) kimi qruplar daxildir.

İctimai maraq qrupları adətən biznes qruplarının malik olduğu maliyyə ehtiyatlarından məhrumdur. Onların uğrunda mübarizə aparıcıları məsələlər cəmiyyətin böyük dəstəyini qazansa da, bu qrupların çox cüzi bir hissəsi kütləvi üzvlüyə malikdir. Bunun bir səbəbi ondadır ki, bu tip qrupların məqsədlərinin qeyri-maddi təbiəti bir



İctimai maraq qrupları

1970-ci ildən başlayaraq sürətli yüksəlş nümayiş etdirən maraq qrupu tipi «ictimai maraq qrupu»dur. Politoloq Cefri Berri ictimai maraq qrupunu öz üzvlərinin maddi xeyrinə çalısan deyil, bütünlükdə cəmiyyətə aidiyəti olan dəyərləri əks etdirən qrup kimi xarakterizə edir.

İlk ictimai maraq qrupları 1960-ci illərdə başlayan vətəndaş hüquqları, qadın hüquqları və ətraf mühiti mühabifə uğrunda hərəkatlardan törəyib.

istifadəçi» problemini doğurur – yəni istənilən förd bu qrupun üzvü olmadan, yaxud, ən azı, bu qrupa ciddi şəkildə cəlb olunmadan onun səylərindən fayda götürə bilər. Buna baxmayaq, onlar heç bir qrupun müraciət etmədiyi problemləri qaldırmaq üçün öz bilik və məlumattoplama səylərindən istifadə edirlər. Əvvəllər ictimai maraq qruplarının əksəriyyəti siyasi spektrin sol cinahında dururdu. Ancaq son illər

mühafizəkarlar, əsasən də 1960-70-ci illərin ictimai siyasetində hiss olunan liberal irəliləyişə cavab olaraq öz qrupları yaradıblar. İctimai maraq qruplarının bu kateqoriyasından olan aparıcı qruplara Milli Vergiödəyiciləri Birliyi və «Amerika üçün Narahat Qadınlar» təşkilatları daxildir. Mühafizəkar Düşüncə İrs Fondu kimi təşkilatların da maraq qrupu kimi fəaliyyət göstərə biləcəyini qəbul edir, çünkü onların araşdırmları mühafizəkar dünyagörüşü dəstəkləmək tendensiyasını daşıyır. Eyni sözləri, yəqin ki, liberal yünlü Şəhərləşmə

İnstitu haqqında da söyləmək olar.

Bu daxili ictimai maraq qrupları 80-ci illərdən etibarən beynəlxalq səhnəyə çıxan qeyri-hökumət təşkilatlarına (QHT) bənzədir. Əslində, bəzi Amerika qrupları beynəlxalq QHT-lərlə yaxından bağlıdır. Hər iki halda dəstək tez bir zamanda iqtisadi fayda götürməkdən daha çox ümumi ictimai problemlərə maraq göstərən vətəndaşlardan gəlir.

Maraq qruplarının effektivliyinin məhdudluqları

Bu qısa icmaldan da göründüyü kimi, Amerikanın siyasi səhnəsində çoxsaylı, rəngarəng maraq qrupları mövcuddur. Çoxsaylı tədqiqatlar göstərir ki, öz üzvlərinin fikirlərini ictimaiyyətə çatdırmağın effektivliyi baxımdan bu qruplar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqliliyin başlıca səbəbi hər bir qrupun üzvlük, mütəşəkkillik/intensivlik, pul və informasiya kimi öz əsas siyasi resurslarından necə istifadə edə bilməsiylə bağlıdır.

Üzvlərin sayı və mütəşəkkilliyi

Əhali arasında böyük dəstək bazasına malik maraq qrupunun daha çox təsir gücünün olması fikrini qəbul etmək məntiqli görünə bilər. Seçilmiş məmurlar rəy sorğularında böyük əksəriyyət tərəfindən müdafiə olunan kurs uğrunda mübarizə aparırlar, çünki onlar bu mövqeləri müdafiə edən çoxlu sayıda potensial seçicini öz qalib koalisiyalarına əlavə etmək istəyirlər. Lakin bəzi amillər bu mənzərəni qəlizləşdirir.



Bu bir həqiqətdir ki, milyonlarla vətəndaş maraq qruplarının üzvüdür və onlardan bəzisi, məsələn, ətraf mühiti mühafizə tərəfdarı «Sierra Club» və həmkarlar ittifaqı AFL/CIO kimi təşkilatlar kifayət qədər böyükdür. Lakin diqqətlə nəzər salıqda görünür ki, əksər çoxüzvlü qruplar potensial müdafiəçilərinin yalnız az hissəsini öz siyahılara daxil edirlər. Məsələn, rəy sorğuları göstərir ki, amerikalıların böyük əksəriyyəti ətraf mühitin mühafizəsiylə bağlı sərt qanunlar çıxarılmasının tərəfdaridirlər. Onlar ətraf mühiti mühafizə qruplarının milyonlarla potensial üzvünü təşkil edirlər. Lakin ən böyük ətraf mühiti mühafizə qrupu üzvlərinin sayı bir milyondan çox deyil. Üzv sayının bu nisbi azlığı belə bir ümumi prinsiplə bağlıdır ki, maraq qruplarına qoşulan vətəndaşların sayı Birləşmiş Ştatlar əhalisinin az bir hissəsini təşkil edir.

Son dövrlərin iqtisadçısı Mankur Olson bu təzahürün ən ağlabatan izahını verib. Olsonun fikrincə, maraq qrupu vasitəsilə nail olunan siyasi məqsəd iqtisadi baxımdan «ictimai əmtəə»dir. Yəni qrupun uğuru sayəsinde qazanılan mənfəətlərdən, bu qrupa üzv olub-olmamasından asılı olmayıaraq, onun mövqeyi ilə razılaşan hər kəs bəhrələnir. Beləliklə, əgər balinalar nəslə kəsilməkdən xilas edilirsə, hətta balinaların xilası ilə məşğul olan maraq qrupuna heç bir üzvlük haqqı ödəməyən insan belə bu heyvanların mövcudluğundan həzz ala bilir. Əlbəttə, bu da bir həqiqətdir ki, heç bir yardım olmadan maraq qrupu da mövcud ola bilməz, baxmayaraq ki, böyük qruplarda hər bir yeni üzvün marginal yardım payı çox kiçik bir məbləğdən ibarətdir. Buna görə də minlərlə tərəfdar qrupa qoşulduğu halda digərləri ona qoşulmayacaq və ya tam şəkildə maddi yardım göstərməyəcək; onlar «havayı istifadəçi»lərə çevriləcək, yəni digərlərinin fəal iştirakı və maliyyə dəstəyi qazanılan mənfəətlərdən yaranacaqlar.

Çoxsaylı üzvləri olan qrupun üzləşdiyi digər ciddi problem qrupa tərəfdar olan vətəndaşların dəstəyini qrupun məqsədlərini dəstəkləyən namizədin səsinə çevirməklə bağlıdır. Səsvermə namizədin şəxsiyyəti, partiya sədaqəti və bir sıra digər məsələlər-

lə bağlı çoxşaxəli motivasiyaları və təsirləri özündə cəmləşdirən mürəkkəb tərkibli bir aktdır. Səsvermə tədqiqatları göstərir ki, bir çox seçicilər dəstəklədikləri namizədlərin siyasi mövqeləri haqqında tam təsəvvürə malik deyillər. Bunun da nəticəsi olaraq öz tərəfdarlarının sesvermə seçimlərinin bilavasitə qaldırığı məsələlərə əsaslandığını nümayiş etdirmək qrup üçün çox vaxt çətin olur. Namizədləri öz səsvermə güclərinə inandıra bilən qruplardan çokinir və onlara hörmət edirlər. Məsələn, silahlara nəzarət qanununa qarşı olan Milli Tüfəng Assosiasiyası (MTS) qanunvericiləri inandırmışdı ki, onun üzvləri, sadəcə olaraq, bu qrupun qaldırığı məsələ əsasında onların lehinə və ya əleyhina səs verəcək. Bundan əlavə, MTS əksər amerikalıların silahlara nəzarətlə bağlı sərt qanunlar çıxarılmasına tərəfdar olmasına baxmaya-raq, öz üzvlərinin say nisbatindən də artıq geniş təsir gücünə malikdir.

Kütləvi üzvlükə bağlı səfərbərlik işinin çətinlikləri nəzərə alınaraq, intensiv və mütəşəkkil kiçik qrupların çox vaxt öz üzv sayılarının imkan vera biləcəyindən də artıq təsir gücü nümayiş etdirmələri təəccübüllü görünməməlidir. Qrup nə qədər kiçik olursa, hər bir üzvün verdiyi maliyyə dəstəyi bir o qədər böyük olur, bu isə «havayı istifadəçi»lərin sayını azaldır. İkinci, İnternet meydana çıxanadək üzvlər arasında əlaqə yaratmaq kiçik qrup daxilində daha asan idi, bu isə, öz növbəsində, səfərbərliyi daha da asanlaşdırır. Əgər bu kiçikliyin üstünlüklerindən qrup üzvlərinin siyasetdə böyük mənfəətlər əldə etməsi üçün istifadə edilərsə, onda kiçik qruplar da çox qüdrətli qruplara çevrilsə bilər.

Pul

Siyasi kampaniyalara sərf edilən xərclər çoxaldığından son illər Amerika siyasetində pulun əhəmiyyəti xeyli artıb. Siyasi kampaniyalara maliyyə yardımını məhdudlaşdırın mövcud qanunlarda boşluqlar var və hər iki partiyadan seçilmiş rəsmilər hazırlı sistemdə öz rəqiblərinə fayda gətirə biləcək dəyişiklikləri həvəssiz dəstək-ləyirlər. Milli səviyyəli seçkilərdə çox böyük təsir gücünə malik maraq qrupları namizədlərə könülli olaraq

miyonlarla dollar həcmində maliyyə dəstəyi göstərir.

Bundan əlavə, seçkilərarası müdəddətə Vəsiqətənda oturmağın özü xeyli maliyyə ehtiyatı tələb edir. Bu səbəbdən qrupun öz üzvləri ilə əlaqə saxlayan və onlara lazımi xidmətlər göstərən işçi heyətindən başqa onun maraqlarına toxunan qanunlara təsir göstərmək üçün əlavə peşkar heyətə də ehtiyacı var. Vəsiqətənda etibarlı dayağı olmayan qruplar qanunvericilik prosesinə səhnəxərəsə təsir göstərə bilmirlər, bu isə maraq qrupunun başlıca uğur göstəricisi hesab olunur.

Pul həm də üzvlük və mütəşəkkillik amilləri ilə qarşılıqlı əlaqədədir. «Həvəyi istifadəçi» problemini dəf etmək üçün qruplar öz sıralarına «siyasetçilik sahibkarlarını», yəni uğurlu qrup təşkil etməyə görə məntiqi olaraq maddi, peşkar və ya ideoloji mükaflat istəyən adamları cəlb etməlidirlər. Buna görə də vəd edilən təşkilatı bəzəni təmin edə bilmək üçün potensial qrup əlavə resurslara malik olmalıdır. Əlavə resurslar yaratmaq ehtiyacı galır səviyyəsini müəyyən edir. Bu səviyyədən aşağıda potensial qrupun təşkili, demək olar ki, mümkün deyil. Elə bu səbəbdən də kasıbları çox az qruplar təmsil edir.

Həmin səviyyədən yuxarıda olduqda isə, bu resursların rolu daha da mürkəkkəbləşir. Nəzəri cəhətdən belə düşünmək olar ki, hər bir üzvü 5 dollar həcmində üzvlük haqqı ödəyən 1 milyonluq qrupla hər bir üzvü 500 dollar ödəyən 10 minlik qrup eyni həcmədə (5 milyon dollar) vasait toplaya bilər. Ancaq «həvəyi istifadəçi» problemi, eləcə də coxsayı üzvlərin kommunikasiya xərclərinin xeyli böyük olduğu nəzərə almında böyük qrupların bu mənada əlverişsizliyi aydın üzə çıxır.

Böyük qrupun ehtiyat toplamasına mənfi təsir göstərən amillərdən biri də qrup üzvlərinin fərdi vətəndaşlardan, yoxsa təşkilatlardan ibarət olması məsələsidir. Qüdrətli maraq qruplarının əksəriyyəti əslində təşkilatların təşkilatlarıdır. Buraya ticarət assosiasiyları, peşə birlilikləri, ictimai və galır güdməyən xidmət təchizatçılarını təmsil edən qruplar daxildir. Başqa təşkilatlardan təşkil olunmuş qrupun safərbərlik imkanları xeyli azdır. Çünkü o hələ də istər-istəməz ona üzv olan minlərlə insanı təmsil etmək iddi-

asında ola bilər. Bundan əlavə, onun üzvləri bu qrupu saxlamaq üçün fərdi maliyyə resurslarından daha çox təşkilati resurslardan istifadə edə bilər.

İnformasiya

Etibarlı üzvlük sayı və maliyyə vasaitindən sonra maraq qrupunun malik ola biləcəyi ən güclü resurs informasiyadır. İnformasiya bir neçə yolla mübadilə edilir. Birincisi, informasiya maraq qruplarından qərar çıxaranlara ötürülür. Qruplar çox vaxt qanunvericilərin malik olmadığı texniki biliklərə sahib olurlar və məşğul olduqları məsələlər barədə qanunvericiləri məlumatlandırmağa can atırlar. Bu bir həqiqətdir ki, onların verdiyi informasiya adətən qrupun maraqlarını gücləndirən məqsədli informasiyalar olur. Bundan yaxşı xəbərdar olsalar da, qanunvericilərin çoxu hələ də bu informasiyaları gərkli hesab edir. Vəsiqət davamlı otur böyük üstünlüri qərar qəbulunun ən və larında qanu informasiya i etmək imkanı ibarətdir.

İkinciisi, in məsiyə qanuri və icraedic qanadlardan rəq qruplarırsız. Maraq çalarının əməkdaşları qanunvericilik məqsədlərini daim izləyir və beləliklə də qanunverici prosesə təsir etməyin ən münasib məqamından xəbərdar olurlar.

Konqres nümayəndləri ilə qeyri-rəsmi əlaqələri onlar üçün dirləməldə şahidlik etməyə və bununla da həllədici səsvermə yaxınlaşanda öz üzvlərini səfərbər etməyə imkan yaradır. Bu proses vasitəsilə onlar hansı siyasi xadimlərin daha populyar olduğunu və hansı strategiyaların onların tərəfdarlarını təmin edəcəyini öyrənirlər. Fürsət düşən kimi onlar Konqresdəki qanun layihəsinə öz maraqlarına uyğun dəyişikliklər edilməsinə nail ola bilirlər.

Nəhayət, maraq qrupları öz üzvləri və digər vətəndaşlarla da informasiya mübadiləsi aparırlar. Onlar hər hansı bir problemi dramatikləşdirən tədqiqatlar apara və yaxud tədqiqat komissiyaları təşkil edə bilərlər. Əgər mətbuatın da diqqətini məsələyə yönəldə bilirlərsə, onda qanunvericilər cavab vermək məcburiyyətdən qalırlar. Qruplar həm də öz üzvlərindən informasiyalar alır və onları qarşıldığı qərarlar haqqında məlumatlandırırlar. Əksər qanunlarm qəbulu zamanı fərdi vətəndaşların yalnız kiçik bir hissəsi öz qanunvericiləri ilə əlaqə yaradır. Buna görə də maraq qrupunun təşkil etdiyi 200 məktub az qala poçt «qasırğası» kimi görünə bilər.

Son beş il ərzində İnternətin sürətli inkişafı vətəndaşlarla coxsayı komunikasiya xərclərini kəskin surətdə azaldıb. Hazırda əksər maraq qruplarının İnternət səhifələri var, çoxları elektron poçtundan həm öz üzvləriyle əlaqə saxlamaq, həm də qərar qəbul edən siyasetçilərə onların fikirlərini

atdırmaq
ün istifadə edə
Hərçənd bu
tə o qədər yeni
gruplar hələ də
laşa səmərəli
yollarını öyrən-
, bu səbəbdən
gruplarının
lərəcədə təsir
aradə
demək hələ

a baş vermiş
mənəsi kimi
Bill Klinton ba-

rəsində mənfi məlumatları dövriyyəyə buraxmaq üçün mühafizəkaryonlu İnternət səhifələrindən istifadə ediləməsini göstərmək olar. Oradakı məlumatların bəziləri düzgün, bəziləri isə kobudcasına təhrif olunmuş, ya da uydurma idi. Görünür, bu, əksər amerikalıların hələ də inkar etməsinə baxmayaraq, Klintonun qarşısındaki impiçmentinə təkanverici qüvvə oldu. Nə qədər ki, iri iqtisadi qurumlar İnternət çəkisi imkanına nəzarət və bununla da onun qiymətini artırmaq yolunu tapmayıblar, görünür, bu yeni media vasitəsi siyasi dialoqa demokratikləşdirici təsir göstərməkdə davam edəcəkdir. Bunun əksinə olaraq İnternət eyni zamanda vətəndaşların,

özlərini dünyada getdikcə daha da artmaqdə olan görüş rəngarəngiyindən təcrid edən kiçik, elektron bağlılıq qruplara parçalanması prosesini genişləndirə bilər.

Daha səmərəli maraq qruplarına doğru

Bu sadalanan səbəblərə görə kiçik, lakin daha mütəşəkkil və daha yaxşı maliyyələşdirilmiş qrupların üstünlüyü odur ki, çoxlu sayıda vətəndaşın təmsil edən böyük qruplarla müqayisədə çox vaxt uğur qazanırlar. Çünkü daha xüsusi maraqlar daha geniş ictimaiyyətə ünvanlanan ümumi maraqlar üzərində üstünlük təşkil edir. Lakin ictimai maraq qruplarının son illərdəki artımı bütövlükdə maraq qrupları sistemini amerikalılar arasında rəy müxtəlifliyinin daha səlahiyyətli təmsilcisiinə çevirib. Maraq qrupları çox vaxt güclü və yaxşı maliyyələşdirilmiş kimi görünən rəqiblər üzərində qələbə çalmağa qadirdirlər. Və seçilmiş məmurlar günün axırında anlayırlar ki, seçkini qazanmaq üçün pul lazımdır. Əksər hallarda çoxsaylı üzvləri olan qruplar öz üzvlərinin səslerini etibarlı şəkildə istədikləri səmtə yönəldə bilmirlər, amma ticarət birlikləri və fərdi korporasiyalar seçkilər zamanı televiziyyada reklam saatını almaq üçün namizədlərin ehtiyac duyduqları pulu etibarlı şəkildə onlara təqdim edirlər.

Maraq qruplarında çatışmayan vacib elementlərdən biri onlarda əsl siyasi təşkilatçılıq rüşeymlərinin olmamasıdır. Bu qruplar adətən kiçik işçi heyətlərdən ibarət olur və onlarla əlaqəsi yalnız vaxtaşısı verdiyi maliyyə yardımlarından ibarət olan minlərlə öz tərəfindən dəstəklənilirlər. Bu struktur kütləvi siyasi təşkilatın əvvəlki formasından köklü surətdə fərqlənir; həmin forma daxilində milli hərəkatlar kiçik, bir-birinə yaxın yerli təşkilatların birləşməsindən yaranmışdır. Bəzi fəalları çıxmış şərtlə maraq qruplarının müasir üzvləri nadir hallarda bir-biri ilə üz-üzə gəlir.



Son vaxtlar Amerika cəmiyyətinin müşahidəçiləri vətəndaşlar arasında ictimai əlaqələrin azalmasından xeyli narahat olduqlarını bildirirlər. Azalma həm qeyri-siyasi, həm də siyasi təşkilatlara aiddir. Bu təzahürün artmasında bir çox səbəblərə üstünlük verilir: televiziyanın təcrid edici effektləri, iki yerde islamaya məcbur olan valideynlərin və təkvalideynli ailələrin artması (bu cür ailələrdə böyükələrin asudə vaxtları xeyli az olur) və vacib problemləri bir kənarə qoyub bütün diqqətlərini şəxsiyyətlər və qalmaqlara yönəldən matbuat kampaniyalarının yaratdığı sinizm.

Bu azalmanın səbəblərindən asılı olmayaraq insanları yerli və bazis təşkilatlar vasitəsilə bir yerə toplaya bilən maraq qrupu siyasi cəhdən daha güclü mövqedə dayanacaqdır. O öz üzvlərinin say tərkibini xeyli genişləndirə biləcəkdir, çünkü yeni yaradılmış kommunikasiya kanallarının köməyi sayəsində buna daha ucuz xərclə nail olmaq mümkündür. Milli səviyyədə lobbiçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, namizədlər və vəzifə sahibləri ilə birbaşa yerli əlaqələr yaratmaqla, inandırıcı şəkildə sübut edə bilər ki, üzvləri qrupun qaldırduğu problemlər əsasında səs verəcək. O zaman bu, passiv tərəfdarların maliyyələşdiriyi kiçik cəmiyyət yox, həqiqi kütləvi bir hərəkat olacaqdır.

Ancaq belə bir qrupun yaradılması na mane olan əngəllər də çoxdur. Yerli təşkilatçılıq kampaniyalarının dəstəklənməsi üçün ilkin olaraq böyük pul axımına ehtiyac olacaq. Eyni zamanda, yerli məsələləri dövlət səviyyəli məsələlərdən ayıran Amerika tendensiyasının öhdəsindən də gəlmək lazımdır. Nəhayət, əksər vətəndaşların öz diqqətlərini qonşuları ilə baş-başa müzakirə edə biləcəkləri məsələlərə yönəldə bilmələri üçün, onları milli mətbuatda qaldırılan problemlərə daha çox diqqət yetirmək meylindən uzaqlaşdırmaq lazıim gələcək.

Demokratik cəmiyyətin fərqli əlamətlərindən biri odur ki, o, vətəndaşlara alternativ siyasi resurslar yaratmağa və özəl iqtisadi qurumların və dövlət rəsmilərinin onların maraqlarını pozduqlarına əmin olanda bu resursları səfərbər edə bilmələrinə imkan verir. Bu mənada mütəşəkkil

maraq qrupları fundamental rol oynayır; onlar vətəndaşlara malik olduqları seçki, söz azadlığı, bir yerə toplaşmaq və məhkəmə prosesləri kimi resurslardan daha səmərəli istifadə etməkdə kömək edirlər.

Əlavə oxu üçün ədəbiyyat:

Frank R. Baumgartner and Beth Leech, Basic Interests: The Importance of Groups in Politics and Political Science (Princeton University Press, 1998)

Jeffrey Berry, Lobbying for the People: The Political Behavior of Public Interest Groups (Princeton University Press, 1997)

Allan J. Cigler and Burdett A. Loomis, Interest Group Politics (4th ed., Congressional Quarterly Press, 1995)

Michael T. Hayes, Lobbyists and Legislators: A Theory of Political Markets (Rutgers University Press, 1981)

R. Allen Hays, Who Speak For the Poor? National Interest Groups and Social Policy (Garland Press, 2001)

Charles Lindblom, Politics and Markets: The World's Political-Economic Systems (Basic Books, 1977)

Mancur Olson, The Logic of Collective Action: Public Goods and the Theory of Groups (Shoemaker Books, 1970)

Mark P. Petracca, ed. -The Politics of Interests (Westview Press, 1992)



DEMOKRATİYA

məqalələri



*ABŞ Dövlət Departamentinin Beynəlxalq
İnformasiya Proqramları Şöbəsi*

<http://usinfo.state.gov>

*Produced by Regional Program Office, Vienna
(Democracy Paper no. 9/Azeri)*